

"Şuşa xoşbəxt əyyamına qayıdır"

Hər birimiz və bütün türk dünyası üçün sevin-dirici, qürurverici haldır ki, Azərbaycanın ayrılmaz parçası olan Qarabağ, qədim mədəniyyət paytax-tımız Şuşa yenidən xoş əyyamına qayıdır. Bu fikri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva deyib.



Onun sözlərinə görə, illər sonra burada Azərbaycanın böyük sənətkarlarının, klassiklərimizin, müasir şairlərimizin şeirləri səsləndirilsə, Azərbaycan muğamının səsi dünyaya yayılırsa, "Qarabağ şikəstəsi" dinləniləndə artıq ürək yanğısı deyil, fəxarət hissi keçirilirsə, bu o deməkdir ki, Şuşa yenidən öz nəfəsini alır, xoşbəxt günlərini yaşayır. Bizə bu qələbəni bəxş edən, gözəl Qarabağımızı, Azərbaycan mədəniyyətinin incisi Şuşanı bizə qaytaran Ali Baş Komandan başda olmaqla bütün qəhrəmanlarımıza minnətdarıq.

Günay xanım bildirib ki, yenidən burada bir-birindən gözəl tədbirlər, konsertlər, sərgilər təşkil ediləcək, Qarabağ öz mədəni irsi ilə bir daha dünyanın diqqətində olacaq. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da bu səpkidə bir çox layihələrini Azərbaycanın bu dilbər guşəsində keçirəcək.

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

Xalq qəzeti .-2021.- 5 sentyabr.- S.3.